



**“Mövqeyimiz
regionda
uzunmüddətli
sülhün**

**bərqərar
olmasına
yönəlib”**

2

Dövlətin və xalqın xilaskarı - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV



3



№ 111 (6552) 24 iyun
2022-ci il. Qiyməti 60 qəpik

Növbəti müharibə ocağı - Baltikyanı



8



**Rus politoloq: “Rusiya
üçün Azərbaycan
etibarlı tərəfdaşdır”**

15



**Səməd Seyidov:
“Azərbaycan bu gün
yaratdığı realqla Avropaya
məsləhət verir”**

7



**Pandemiyanın sonu bitmir:
meymunçıçəyi
45 ölkədə yayılıb**

13



**Okan Buruk
“Qalatasaray”ın
baş məşqçisi
oldu**


16

**Yerli məhsulların
qiyməti niyə
bahadır**



"Mövqeyimiz regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib"

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib



Prezident İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi: "Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.

Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istədim. Yeni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqə regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.

Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsinə qeyd etmək istədim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yükünün və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iləyərmdən çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normalaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik."

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Rusiyalı nazir qeyd edib ki, Baş nazirlərin müavinləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir. Keçən il əmtəə dövriyyəsi rekord səviyyədə - təqribən 3,5 milyard dollar olub. Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regionlar səviyyəsində yeni planlar var: "70-dən çox region Azərbaycanla əməkdaşlıqda iştirak edir. Mənə dedilər ki, təkcə bu il ərzində Udmurtiya, Başqırdistan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər edəblər.

Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmışınız.

Rəsmi xronika

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsinə necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram.

Siz münasibətlərin normalaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitməmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar - həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" - bütün bu məkanlar, necə deyirlər, artıq xarici konturna bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-Ionut Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bir çox sahələrdə, xüsusilə enerji,

Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib

kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olunub. Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edilib və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.



1 1993-cü il iyunun 24-ü 29 il bundan əvvəl Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə həvalə olunur. O zaman ölkəmiz öz həyatının çox ciddi siyasi-ictimai çətinlikləri ilə üz-üzə qalmışdır. 1993-cü ilin iyununda baş vermiş hadisələr müstəqilliyini bərpa etmiş Azərbaycanı uçuruma aparırdı. Vurğulayaq ki, müstəqilliyimizin bərpası asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. 1991-ci il oktyabrın 18-də Ali Sovetinin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi realiaqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilməmişdi. Dövlət müstəqilliyi haqqında Konstitusiyaya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq və onun mübarizə əzmini qırmaq üçün ən mərkəzi siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Öz müstəqilliyini bərpa etmiş Azərbaycanın idarəçiliyində duranlar AXC-Müsavat cütüyü ölkəni parçalanmaq və tamamilə məhv olmaq təhlükəsi ilə üz-büz qoymuşdu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər.

1993-cü ilin yayında ölkədə vəziyyət getdikcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzərən itirən o zamankı Azərbaycan iqtidarı isə, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə təbə olmadıqlarını bildirdilər.

"1993-CÜ İLİN İYUN AYINDA AZƏRBAYCANDA BÖYÜK DÖVLƏT BÖHRANI YARANDI"

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Sürət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Məlum hadisə nəticəsində hökumətə təbə olmayan hərbiçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak oldu.

Gəncə hadisələri kimi tarixə düşən 4 iyun hadisələri AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur. Belə ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ulu Öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkət Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycanı dağıdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə

Dövlətin və xalqın xilaskarı - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV



müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenicən Bakıya dəvət etdilər".

İctimai, siyasi və tarixi əhəmiyyətə malik olan 1993-cü ilin 15 iyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ulu Öndər Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı ilə Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiçiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri ən yeni tariximizin qara ləkələri kimi keçmiş həkk olunub. Bu təxribatlar müdrik siyasətçinin son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində baş tutmadı.

"AZƏRBAYCANDA HƏQİQİ DEMOKRATIYA PRİNŞİPLƏRİ YARANMALIDIR, İNKİŞAF ETMƏLİDİR"

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səsərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dənə-dənə vurğulayırdı: "Azərbaycan Respublikası demokratik yolla gəlməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir,

Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gəlməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır."

HÜQUQİ DÖVLƏTİN AZƏRBAYCAN MODELİ

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyayı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiyaya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. 1994-cü ildə milli neft strategiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" imzalandı. Neft strategiyasının bəy-nəlxalq layihələrin və iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına səbəb oldu.

AZƏRBAYCAN XALQININ HƏMRƏYLİYİ, XALQ-İQTİDAR BİRLİYİ UĞURLARI ŞƏRTLƏNDİRİR

Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasət

tin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xətinə sadıq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan realiaqlarından belə söhbət açıla bilməzdi. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına ilə nəticələndi. Azərbaycan ordusunun döyüş taktikası dünya ölkələrində öyrənilir. Azərbaycan 44 günlük Vətən müharibəsində dünyanı təəccübləndirən, hərbi tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazaraq, daha yüksək zirvələr fəth edəcəkdir.

Zümrüd BAYRAMOVA



Yeni müstəvidə AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ

Azərbaycanın bir çox ölkələrlə münasibətlərində yeni bir mərhələnin başladığı dəfələrlə öz təsdiqini tapıb və ələlxusus Mərkəzi Asiya ölkələri ilə ölkəmiz arasındakı münasibətlərdə canlanmanın olduğu müşahidə edilir. Bu münasibətlər əlbəttə ki, ölkələr arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri məxsusi olaraq diqqətə layiqdir və hər iki ölkə ictimaiyyəti tərəfindən alqışlanır.

Ölkə rəhbərimizin Özbəkistana bu dəfəki səfəri strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə hesablanıb və qarşılıqlı ticarətin həcmnin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsi, eləcə də qarşılıqlı dəstəyin inkişafı məsələləri ön plandadır. Bütün bunlar sözsüz ki, hər iki ölkə üçün səmərəli olacaq və gələcək perspektivlər barədə nikbin proqnozlar söyləməyə əsas verir. Ümumiyyətlə, qeyd olunan bütün məsələlər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığa təkan deməkdir və böyük nailiyyətlər vəd edir.

Xatırladaq ki, Azərbaycan və Özbəkistan arasında olan bağların dərin tarixi kökləri var. Əvvəla, Azərbaycan xalqı ilə Özbək xalqı eyni etnik kökə malikdir. Digər tərəfdən, xalqlarımızın din və mədəniyyət baxımından ortaqlıqları var və bu mənada Azərbaycan və Özbək xalqı arasındakı əlaqələrin, münasibətlərin tarixinin qədim dövrlərdən bəri davam etməsi tam anlaşılandır. Bu baxımdan xalqlarımız arasında dostluq ənənələrinin davam etməsi də təsadüfi sayılmır və hər iki xalqın nümayəndələrinin tarixən bir-biri ilə dostluq münasibətləri qurduqları da deyilənləri bir daha təsdiq edir. Belə münasibətləri sadaladıqca bitən deyil və dostluq münasibətlərinin bu gün də davam etməsi təbiiidir. Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsinin, onun adı daşıyan meydanın və gözəl parkın açılışı dosluq münasibətlərinə sadiqliyin və bu münasibətlərin davam etdirdiyinin ən parlaq nümunəsi, real təzahürüdür.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki,

Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olub. BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olan Özbəkistan Azərbaycanın mövqeyini əminliklə müdafiə edib. Ölkəmizin ədalətli mövqeyini Özbəkistan bir ölkə olaraq davamlı olaraq dəstəkləyib və Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Qarabağın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı təbrik etməsi bunun bariz nümunəsidir. Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşası istiqamətində işlərin başlanması da xüsusilə diqqətə layiqdir. Beləki, bu barədə, yəni Füzulidə məktəb inşa ediləcəyi barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2021-ci il noyabr ayında İstanbulda keçirilən Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bildirmişdi və indi həmin məktəbin inşası istiqamətində işlərin başlanması təsdiq edir ki, Özbəkistan yenə də Azərbaycanın mövqeyini, işğaldan azad etdiyimiz ərazilərdə quruculuq-abadlıq işlərini dəstəkləyir və dostluq münasibətlərinə sadiqdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost ölkəyə bu dəfəki səfəri dövlətlərarası münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə və inkişafına güclü təkan verəcəyinə ümidləri artırır. Səfər çərçivəsində imzalanan 19 sənəd hər iki dövlət arasındakı münasibətlərin, iqtisadi, mədəni və hərbi sahədə əlaqələrin bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini deməyə əsas verir. Ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturunun yaradılması, Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunması ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin uzaqqörən siyasəti, müdrikliyi sayəsində reallaşmış və bu istiqamətdə qazanılan uğurlar imkan verir ki, Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcmi daha da artırılsın. Bu isə öz növbəsində Azərbaycan-Özbəkistan münasibətlərinin yeni müstəvidə olacağını proqnozlaşdırır. Hətta münasibətlərin, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində davam edəcəyinə də zərər qədər şübhə yoxdur.

İnam Hacıyev

Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önemi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



"Türkiyə-Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olub"

Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, son illər isə "Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. "Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilmişdir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi idi. Bu layihələr regionun inkişafında mühüm rol oynayır".

Deputat sözlərinə belə davam edib: "Ümumiyyətlə, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. Müstəqillik illərində Türkiyə Azərbaycana Silahlı Qüvvələrin formalaşmasına yardım göstərmişdir. O zaman orduda kadr çatışmazlığı var idi. Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hətta indi də demək olarkı, hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mədəni dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı və dövləti bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq."



Ayşən Vəli

Gənclər sağlam həyat tərzini seçir!" adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar "Gənclər sağlam həyat tərzini seçir!" adlı fləşmob keçirilib.

Fləşmobda Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə "Gənclər sağlam həyat tərzini seçir", "Biz narkomaniyaya yox deyirik!" adlı şüarlar yaradılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.



Son günlərdə bazarlarda, marketlərdə mövsümi meyvələrin və digər məhsulların qiymətlərində artımın olduğunu müşahidə edirik. Bu səbəbdən məsələni araşdırmaq məqsədi ilə SİA olaraq "8-ci kilometr" bazarına yollandıq.

Bazara daxil olduqda pıştaxtalarda yerləşdirilən bir-birindən gözəl, rəngbərəng mövsümi meyvələr diqqəti cəlb edir. İlk olaraq limon satışı ilə məşğul olan satıcıya yaxınlaşdıq. **Satıcı Nəcibə Əsgərovanın**



dediklərinə görə, Lənkəran limonu sentyabr-oktyabr aylarında yetişir: "Hazırda Lənkəran limonu yetişməyib deyə, Türkiyədən gələn limonları satıram. Burada hər qiymətə limon var. Satış çox yaxşıdır. Hər kəs limon alır".

Pıştaxtasında cürbəcür meyvələr satan satıcıya yaxınlaşdıq. Satıcı Vəli Nuriyev bildirib ki, o, müxtəlif meyvələr satır: "Xüsusilə



mövsümi meyvələrdir. Çox şükür satış var. Mövsümi meyvələr satdığımıza görə, hər kəs bu meyvələrdən alır. Gündəlik olaraq 100-150 kilo meyvə satıram".

Ərik və çiyələk satan satıcıya yaxınlaşdıq. Satıcı Yeganə Vəliyeva bildirib ki, ərik Goranboy əriyidir: "Çiyələk isə Xaçmazdan gətirir-



lib. Hər iki meyvənin də kilosu iki manatdır. Əslində, meyvələrin qiyməti başqa yerdə daha bahadır. Amma mən ucuz satıram".

Pomidor satışı ilə məşğul olan Cəlil İsayev bildirib ki, pomidorun kilosu 1 manatdır: "Çox şükür satış var. Gün ərzində 200-300 kilo satı-



ram. Əvvəlki dövrlərə nisbətən bu il pomidorun qiyməti ucuzlaşıb. Ucuzlaşmasının səbəbi də odur ki, bu il pomidor boldur".

Alça satışı ilə məşğul olan

Yerli məhsulların qiyməti niyə bahadır?

BAZARDAN REPORTAJ



Şaxsənə Əliyeva bildirib ki, o, alçanın kilosunu 1 manat 50 qəpiyə satır: "Alçalar Qəbələdən gətirilib. Əvvəllər daha çox satış olurdu. Amma son günlər o qədər də yaxşı satış olmur".

Satıcı Nofəl Tağıyev bildirib ki, çiyələklərin qiyməti 1-2 manatdır:



"Əsasən, mövsümi meyvələr satıram. Moruğun kilosu isə 2 manat 50 qəpikdir. İllərdir bu bazarda işləyirəm. Satış çox yaxşıdır".

Quru meyvələrin, xurmaların satışı ilə məşğul olan Əhməd Məmmədov bildirib ki, qışa nəzə-



rən yayda qiymətlər qalxıb: "Biz xüsusilə quru meyvələr satırıq. İnsanlar qışda quru meyvələrə daha çox üz tuturlar. Yayda o qədər satış olmur".

Bəs, gəlin görək bazardakı məhsulların qiymətləri ilə bağlı alıcılar nə düşünür?

Alıcı Eldar Xəlilov: "Bazarlarda ki qiymətlər pis deyil. Bu gün 5-6 ki-



lo vişnə, şaftalı almışam. Qiymətlər mənə qane edir. Həmişə bu bazara gəlirəm".

Alıcı Tahirə Abbasova: "Bazarda qiymətlər mənə qane edir. Bu gün ərik, şaftalı və gilasa almağa gəlmişəm. Düşünürəm ki, indiki şəraitə



baxmayaraq qiymətlər çox yaxşıdır". **Alıcı Zakir Ağayev:** "Elə yerlər



var ki, orada qiymətlər bizi qane edir, elə yerlər də var ki, qiymətləri, ümumiyyətlə, qane etmir. Bu bazar bizi qane edir. Amma Yaşıl bazar, Şərq bazarının qiymətləri bizi qane etmir. Daim olaraq bu bazardan bazarlıq edirik".

Alıcı Əzim İslamov: "Bazarda qiymətlər çox yaxşı və ucuzdur. Hə-



mişə bu bazardan alış-veriş edirik. Çünki buradakı məhsullar çox keyfiyyətlidir".

Alıcı Mühiddin Quliyev: "Ba-



zarlarda qiymətlər normaldır. Həmişə bu bazardan alış-veriş edirəm və qiymətlərdən razıyam".

Alıcı Bəhrəm Rüstəmov: "Əl-



bəttə, alış-veriş bazardan edirik. Amma qiymətlər qane etmir. Çox bahadır".

Alıcı Xəyalə Məmmədova: "Mən həmişə bu bazardan alış-veriş edirəm. Çünki "8-ci kilometr" adlı



bazar çox ucuzdur. Burada hər kəsin cibinə uyğun məhsullar satılır. Bu gün gilasa, ərik, pomidor, xiyar, çiyələk aldım".

Alıcı Tahir Quliyev: "Ötən illərə nisbətən bu il meyvələrin qiyməti çox bahadır. Alış-veriş üçün hər də-



fəsinde bu bazara gəlirəm. Çünki burada qiymətlər digərlərinə nisbətən ucuzdur".

Banuçiçək Hüseynli



Gələcək illərdə Azərbaycanı ərzaq qıtlığı gözləyir?

İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Hazırda global iqtisadi böhran şəraitində bir çox sahələrdə ciddi problemlər yaşanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-expert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu problemlərin ən böyüyü isə ərzaq təminatı məsələsidir: "Bütün ölkələrdə, eləcə də Azərbaycanda da bu məsələ problemə çevrilib. Artıq 2021-ci ilin sonlarından başlayaraq antiinflasiya tədbirləri, daha sonra isə antiböhran tədbirləri çərçivəsində də ölkənin ərzaq təminatının yüksək səviyyədə saxlanması, ərzaq böhranının yaşanmaması üçün silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər ixrac nəzarətin olumasından tutmuş subsidiyaların verilməsinə qədər həyata keçirilir. Bu barədə atılmış addımlar öz effektivini verir. Təbii olaraq qiymət artımının qarşısını almaq mümkün deyil. Qiymətlər artsa da amma ərzaq qıtlığı ilə bağlı hər hansı bir problem yaşayacağımızı düşünmürəm. Çünki ölkənin həm ərzaq ehtiyatları, həm idxal həcmi, həm də sistemli yanaşmalar ölkədə hər hansı bir ərzaq qıtlığının yaşanmayacağına əsas verir".

Arzu Qurbanlı

Niderlandın "oorlogsverhalen.com" portalında Ağdam realıqlarını əks etdirən sənədli film yayımlanıb

Niderland Krallığında fəaliyyət göstərən "Birlikdə güclüyük" Fondunun təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış Ağdam rayonu ilə bağlı sənədli film müharibə hekayələrindən bəhs edən "oorlogsverhalen.com" portalında yayımlanıb. AZƏRTAC xəbər verir ki, "Birlikdə güclüyük" və Niderlandın "Müharibə hekayələri" fondları Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın yaşadığı zillətləri əks etdirmək üçün Ağdam və digər rayonlarda erməni işğalının qurbanı olan insanlar, eləcə də işğalçılar tərəfindən törədilmiş vəhşilikləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün birgə layihə həyata keçirirlər. Ağdam rayonu ilə bağlı sənədli film həmin layihənin bir hissəsidir. Layihənin əsas məqsədi müharibənin fəlakət və ağrılarına şahidlərin vasitəsi ilə təqdim etməkdir. Sənədli film Ağdamda anadan olmuş, bu gün Niderlandda yaşayan "Birlikdə güclüyük" Fondunun təsisçisi İlkanə Qocanın Qarabağ, Ağdam şəhərində müharibə zamanı yaşamış fəlakətlərlə bağlı xatirələri yer alıb. O, Birinci Qarabağ müharibəsində itkin düşmüş qardaşı Teymur Yusifovdan danışaraq, onun hələ də yaşadığına ümid etdiklərini bildirib. Ancaq qardaşının silahdaşları ona qardaşı Teymur Yusifovun həlak olduğunu xəbər verdikdə yaşadığı acılardan söz açıb. Ailəsinin bu ağır itkini necə yaşamasına dair xatirələrini bölüşüb. Sənədli film İlkanə Qocanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sayəsində azad edilmiş Ağdamdakı ata yurduna səfəri, doğma evlərinin qalıqlarını tapması da yer alıb.



Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə diplomatik əlaqələr qurmuş, müxtəlif sahələri əhatə edən müqavilələr imzalanmış, əməkdaşlıq dostluq və etimada əsaslanmışdır. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətlərarası münasibətlər möhkəmlənmişdir.

Bildiyimiz kimi, Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatına da müstəqilliyimizin bərpasının ilk illərində üzv olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münəfiqə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də, qurumun 822, 853, 874 və 884 sayılı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münəfiqənin danışıqlar yolu ilə həlli tələb edilib. Azərbaycanın BMT-yə üzv olması yenidən müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. 2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən "BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi" adlı sənəd imzalanmışdır.

ŞUŞA BÖLGƏNİN BƏRPA-QURUCULUQ VƏ QƏLƏBƏ SİMLÜDUR

Car ildə bu əlaqələrin qurulmasının 30 ildən çoxu tamam oldu. İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərək dövlət başçısı Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunma-

AZƏRBAYCAN

BMT-nin ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq edir



sı istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd edib. Görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi mənə daşıdığını diqqətə çatdırıb. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qəbul edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünəfiqə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olmuşdur. Çoxşəxli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi mənə daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur.

Xatırladaq ki, Şuşada keçirilən konfransın iştirakçıları əvvəlcə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gedərək, aeroport ilə yaxından tanış olmuş, daha sonra Zəfər yolu ilə Şuşaya səfər etmişdilər. Əlbəttə ki, toplantı iştirakçıları ərazilərimizlə, aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan BMT-yə qoşulduqdan təxminən iki ay sonra Şuşa Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. Azərbaycanlılar öz şəhərindən, yurdlarından didərgin salındı. 44 günlük Vətən müharibəsindən sonra Şuşa azad edildi. Öz simasını günbəgün dəyişən Şuşa bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi gücü nəticəsində işğaldan azad olunan ərazilərimiz yenidən qurulur. Azərbaycan

BMT əməkdaşlığına başladığı zamanda ölkəmiz humanitar yardım alırdısa, bu gün inkişaf edən, dünya birliyində böyük gücə, nüfuza malik olan ölkəyə çevrilib. İşğal dövründə yerlə-yeksan edilmiş ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir.

2020-Cİ İL NOYABRIN 10-DAN İNDİYƏDƏK 220-DƏN ÇOX ŞƏXS MİNA HADİSƏLƏRİ NƏTİCƏSİNDƏ HƏLAK OLUB VƏ YA XƏSARƏT ALIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatyana Valovayanı qəbulu zamanı onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini diqqətə çəkib. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analogi hadisənin baş verdiyini bildirib. Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü

çilib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz, iki il ərzində, qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

AZƏRBAYCAN BMT TƏRƏFİNDƏN MÜƏYYƏNLƏŞDİRİLƏN HƏDƏF VƏ MİSSİYALARIN YERİNƏ YETİRİLMƏSİNƏ TÖHFƏ VERİR

Həmin illərdə Azərbaycan BMT-nin prinsip və normalarının reallaşdırılmasından, Ermənistanın davamlı işğalından əziyyət çəkirdi. Bu gün isə Azərbaycan BMT tərəfindən müəyyənəşdirilən hədəf və missiyaların yerinə yetirilməsinə, xüsusilə də sülh və təhlükəsizliyə töhfə verir. Azərbaycan bu gün BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik sahəsində Azərbaycan sıx əməkdaşlığı davam etdirir və praktiki addımlar ataraq prosesə öz töhfələrini verir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının mandatı əsasında dünyanın müxtəlif nöqtələrində sülhməramlı missiyaya dəstək verir. Kosovo, Əfqanıstan və digər ölkələrdə Azərbaycanın sülhməramlı missiyası fəaliyyət göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.

2021-ci il martın 1-də BMT ilə Azərbaycan arasında növbəti beş il üçün əməkdaşlığın əsas istiqamətlərini əks etdirən saziş imzalanıb. Bunlar gender bərabərliyi, ətraf mühit, inklüzivlik və sair məsələlərlə bağlıdır.

SÜLH VƏ DAVAMLILIK İNKİŞAF BİR-BİRİ İLƏ SİX BAĞLIDIR

30 il ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Kəndli Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münəfiqədən zərər çəkmiş ərazilərdə əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.

Zümrüd BAYRAMOVA



Dövlət qulluqçusu dövlətə və xalqa xidmət deməkdir

Prezident İlham Əliyev: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanındır"

Hər il Azərbaycanda iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli "Dövlət Qulluqçularının Peşə Bayramı Günü'nün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib.

Xatırladaq ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycan Prezidenti İlham Əliyev deyirdi: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanındır".

DÖVLƏT QULLUĞUNDA SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ BİR NEÇƏ ŞƏXS DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMI İLƏ TƏLTİF EDİLİB

Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntənəli şəkildə qeyd edirlər.

Dövlət başçısının Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir neçə şəxs "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Tərəqqi" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif ediləblər.

Azərbaycanda müasir dövlət

qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev xalqın təkidi tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdıb və ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminə islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə, o cümlədən dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənilib hazırlanması sahəsində mühüm işlər görmüşdür. 2000-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. "Dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.

MİLLİ KADRLARI ÖNƏ ÇƏKMƏKLƏ

YANAŞI, MİLLİ KADR POTENSİALİ YARADILDI

Xüsusi olaraq qeyd edək ki, sovet hakimiyyəti dönməndə dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Ulu Öndər Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane ola bilmədi. Ulu Öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr potensialını da yaradırdı. Ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə müasir dövlət qulluğu sisteminin yaradılması zərurətə çevirildi. Bu zərurət isə düşünülüb, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi. Milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Ulu Öndər Heydər Əliyev səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsinə xüsusi diqqət ayırdı.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsas qoyulan dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə

mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılmasına diqqət artırılmışdır. Dövlət qulluğu sahəsindəki islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlıdır.

"TUTDUĞU VƏZİFƏNİN SƏVİYYƏSİNDƏN VƏ ƏHƏMİYYƏTİNDƏN ASILI OLMAYARAQ, DÖVLƏT QULLUQÇUSU HƏMİŞƏ XATIRLAMALIDIR Kİ, O, XALQIN XİDMƏTÇİSİDİR"

Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində,

dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır.

Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sisteminə idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini daha da artırır. Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri doğrultmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalındır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Nəzakət ƏLƏDDİNQIZI

AŞPA-da Avropada ən gərgin problemlərdən olan antise-mitizm məsələsi müzakirə olundu. Bu gün tolerantlıq mühitinə görə Azərbaycan bütün ölkələrə nümunədir. Buna görə də heç də təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin əksəriyyəti müzakirələrə qoşularaq çıxış etdi. Nümayəndə heyətimizin üzvləri ölkədəki proseslərdən, millətlərarası münasibətlərdən, dinlərarası əlaqələrdən, multikulturalizmdən, Prezident İlham Əliyevin apardığı siyasətdən, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən Avropaya məlumatlar veridilər.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib:

Səməd Seyidov: "Azərbaycan bu gün yaratdığı realılıqla Avropaya məsləhət verir"

"Bu məsələyə düzgün yanaşan, münasibət göstərən Azərbaycan fəaliyyəti ilə sübut etdi ki, ermənilərin dini, millətlərarası məsələlərlə bağlı Azərbaycana qarşı yürütdükləri iddialar tamamilə böhtan xarakterlidir. Azərbaycanda xüsusi harmoniya mövcuddur. Bütün etnik qruplara, dinlərə hörmətlə yanaşılır".

Səməd Seyidov vurğulayıb ki, bu gün ölkəmizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin siyasətinin bəhrəsidir. Ölkədəki mövcud millətlərarası münasibətlər Azərbaycanı tamamilə yeni müstəvidən



təqdim edir, Qarabağda yaratdığımız yeni realılığı sübut və təsdiq edir. Nümayəndə heyətimizin üzvlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda başqa millətlərin hüquqları necə qorunursa, eləcə də ermənilərin hüquqları qorunacaq. Hər hansı başqa iddianın əsası yoxdur və ola da bilməz. Bu baxımdan bugünkü müzakirələr çox vacib müzakirələr idi. Bu müzakirələr başqa müstəvidə olan müzakirələr idi.

"Bu gün Azərbaycan Avropa problemlərinin həllinə töhfələrini verir. Azərbaycan elə bir realılıq yaradıb ki, o, artıq Avropada gedən prosesləri təhlil edir və ona məsləhətlər verir. Bu, ölkəmizin böyük nailiyyətidir", - deyərək S.Seyidov bildirdi.





Növbəti müharibə ocağı -

Baltikyanı

Bu gün dünya mətbuatı NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmanın ən çox ehtimal olunan zonası kimi Polşa-Litva sərhədindəki Suvalki dəhlizi haqqında yazır. Qeyd edilir ki, əslində Litva ordusu Rusiyaya hətta nəzəri cəhətdən müqavimət göstərmək iqtidarında deyil. Lakin Vilnüs hələ də münasibətlərin açıq-aşkar kəskinləşməsinə gedir.

Bu sakit kurort şəhərini əhatə edən 19-cu əsrin təmtəraqlı villaları, fəvvarələr və göllər arasında gəzərkən Rusiya silahlarının yanında olduğunuzu unutmaq asandır. Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkay şəhəri Suwalki Gap



kimi tanınan dar bir strateji ərazi zolağına bitişikdir. Qərb hərbi strateqləri xəbərdarlıq edirlər ki, şərqdə Belarusiya ilə qərbdə Rusiyanın Kaliningrad arasında Polşa-Litva sərhədi boyunca yerləşən ərazi, çox güman ki, Rusiyanın NATO ilə birbaşa toqquşacağı ilk hədəflərindən biri olacaq. Qərb hərbi aliansının şərqdəki zəifliklərinə diqqəti cəlb etmək istəyən Şərqi Avropa rəsmiləri problemi məhz bunda görürlər.

Təxminən 12 min nəfər əhalisi olan Druskininkay Rusiyaya yad deyil və Avropa tarixinin keçməkeşli gedişi ilə birbaşa tanışdır. 1837-ci ildə çar I Nikolay buranı rus dövlət məmurlarının rəsmi istirahət mərkəzinə çevirmişdi və o vaxtdan bəri mineral sularla zəngin olan şəhərin əvvəlcə Prusiyanın, sonra isə Polşa, rus, sonra sovet ordularının nəzarəti altına keçməsinə baxmayaraq, bütün Mərkəzi və Şərqi Avropadan turistləri özünə cəlb edirdi.

Soyuq müharibə illərində bu bölgənin kurort mərkəzləri sovet insanların sevimli istirahət yerinə çevrilmişdi. Bu gün Druskininkay dünyanın ən böyük qapalı qar arenalarından birinə və maraqlı su parkına ev sahibliyi edir. Və Rusiyanın xüsusi əməliyyatı nəticəsində şəhərə giriş bağlanana qədər ruslar və belaruslar ziyarətçilərin mütləq əksəriyyətini təşkil edirdilər.

Şəhərlə belə yaxın tanışlıq bəzi yerli əhəlinin rus işğalı-

nın perspektivləri ilə bağlı nikbinliyini tam izah edir. Druskininkayda böyüyən 22 yaşlı Danukas adlı oğlan "Biz heç bir qorxu hiss etmirik" deyir: "Əgər bu baş versə, bəli, insanlar düşüncək, amma hazırda hər şey qaydasındadır".

Adının çəkilməsini istəməyən Danukas NATO-nun Litvanı və onun 2,8 milyon əhalisini qoruyacağına əminliyini ifadə edib. Əks halda o, "sadəcə ölkəni tərk edəcək", çünki orduda xidmət "onun üçün deyil".

Şəhərin mərkəzindən cəmi on kilometr aralıda olan Belarusla sərhəddə şam ağacları ilə örtülmüş yol ilə maşın sürərkən başa düşürsən ki, çantanı yığmağa başlamaq pis fikir deyil. İki sərhəd zastavasından birinin bağlı və tərk edilmiş olduğu diqqəti cəlb edir. Ətrafda nə əsgərlər, nə də sərhədcilər gözə dəymir. Əslində, kiçik təsərrüfatların, tarlalarının və meşələrin bol olduğu Suvalki dəhlizinin Litva tərəfində aparılan müşahidələr zamanı nə bir hərbi texnika və ya əsgər görünməyib.

Litva Atıcılar İttifaqının yerli rotasının komandiri Ramu-



nas Şerpetauskas bildirib ki, Litvanın şərq cəbhəsində hələlik hər şey sakitdir. Baxmayaraq ki, Rusiya Ukraynada baş sındırsa da, ondan hər hansı addım gözlənilir, o və yoldaşları sərhəd bölgəsində vəziyyəti izləyir. Suvalki dəhlizini isə Litvanın "Axilles dabanı" adlandırırlar. "Bəziləri düşünür ki, bizə hücum etmək mənasızdır, lakin Kaliningradda birba-

şa quru yolu var. Onlar Ukraynanı məğlub edə bilsələr, yəqin ki, növbəti zərbə də bura gələcək".

Vilnüsün Moskva ilə münasibətlərdə "bıçağa doğru" getdiyinə dair son xatırlatma həftə sonu Litva dəmir yollarının Avropa sanksiyalarına əməl etmək üçün Belarusdan Kaliningradda ölkə ərazisindən bəzi malların tranzitini dayandırmaq qərarına gəldiyi zaman olub. Kaliningradda aparılan malların içində məhdud sayda kömür, metallar və tikinti materialları var idi.

"Biz hesab edirik ki, bu, kobud pozuntudur", - Kaliningrad qubernatoru Anton Alixanov belə bir hərəkətə cavab olaraq bildirib. Onun sözlərinə görə, bu qadağa Rusiyanın eksklava ixracatının təxminən yarısına təsir edəcək.

Yer üzündəki ən təhlükəli yer - Suvalki dəhlizi

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlvesin sözlərinə görə, o, 2015-ci ildə Almaniyanın o zamankı müdafiə naziri Ursula fon der Leyenlə görüşdən bir neçə dəqiqə əvvəl Qərbin müdafiəsində "çuxur" olması ilə bağlı narahatlıqları vurğulamaq üçün "Suvalki dəhlizi" adını icad edib. Narahatlıq ondan ibarətdir ki, münaqişə baş versə, Rusiya eyni vaxtda şərqdən və qərbdən dəhlizə daxil ola, Aİ-nin Baltikyanı dövlətlərlə əlaqələrini kəsə bilər. "Bura çox həssas yerdir, çünki bu işğal baş tutarsa Litva, Latviya və Estoniya NATO-nun qalan hissəsi ilə əlaqələrini itirə bilər", - İlves bildirib.

Üstəlik, belə bir addım dərhal Moskva ilə NATO-nun nüvə silahına malik üzvləri arasında qarşıdurmaya gətirib çıxaracaq, dünyanı məhv olmaq həddinə çatdıracaq.

İlvesin indi Avropa Komissiyasının rəhbəri fon der Leyen bu gün səsləndirdiyi xəbərdarlığı Rusiyanın Krımı ilhaq etməsindən bir il sonra da səsləndirmişdi və Putinin Ukraynada başladığı xüsusi əməliyyat fonunda bu, aktuallığını bu gün də qoruyur.

Rusiya ilə Krım yarımadası arasında quru körpü yaratmaq üçün Mariupul şəhərini ələ keçirmək kimi, Polşanın Suvalki şəhərini də işğal etməklə Rusiya Ordusu Kaliningrad eksklavına quru yolu açmış olacaq. Bu zaman eksklavdakı rus qoşunları Rusiyanın Belarus ərazisində yerləşən qoşunlarla birləşə bilər.



Bu gün Kaliningradda Rusiya nüvə silahları, Baltik donanması və on minlərlə əsgərdən ibarət güclü hərbi kontingent yaradıb. Qeyd edək ki, İkinci Dünya Müharibəsinin sonuna qədər bir milyona yaxın əhalisi olan eksklav Almaniya ərazisi idi və Königsberq adlanırdı. Müharibədən sonra Sovet İttifaqı bölgəni nəzarətə götürdü, adını dəyişdirərək Kaliningrad qoydu və bütün yerli alman əhalini bu ərazidən qovdu.

Əslində Rusiyanın bu dəhlizə hücum eməsi üçün heç bir səbəb yoxdur, amma görünür, Rusiya lideri Qərbi çaşdırmaqdan və növbəti addımın nə olacağı ilə bağlı onu özündən çıxarmaqdan həzz alır. Bu ayın əvvəlində Putin Böyük Pyotrun imperiya siyasətinə işarə vuraraq "ölkə ya suveren, ya da müstəmləkə ola bilər" deməsi Baltikyanı ölkələrin sakinlərini narahat etməyə başladı. Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov ötən həftə odun üstünə yağ tökdü və Ukraynanın məğlubiyyətindən sonra "Baltikyanı ölkələrin növbəti olacağını" söylədi.

İsveç və Finlandiyanın qarşidan gələn NATO-ya daxil olması Rusiya ilə alyans arasında gərginliyi daha da artırır. Vilnüsde yerləşən Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Linas Kojala bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olması Rusiyanın manevr ehtimalını azaldır, lakin həmin ölkələrin təhlükəsiz yaşayacaqlarına da tam təminat vermir.

Baltikyanı ölkələrin narahatlığına baxmayaraq, Suwalki dəhlizi kontekstində ən təhlükəli amil onun nisbi faydasızlığıdır. Rusiyanın Polşaya və ya Litvaya hücumu NATO ni-

zamnaməsinin beşinci maddəsində nəzərdə tutulan kollektiv müdafiə mexanizmini açıq şəkildə işə salacaq və Türkiyə və Bolqarıstandan tutmuş Fransa və ABŞ-a kimi alyansın bütün üzvləri dərhal münaqişəyə qoşulacaq.

Ən azından nəzəri cəhətdən. Vaşinqton və NATO, vətəndaşlarının çoxunun varlığından belə xəbəri olmayan faktiki olaraq boş əkinçilik ərazisi üzərində nüvə Armageddon riskini atmağa nə dərəcədə hazırdır? Göründüyü kimi, bu, Putinin sınaqdan keçirmək istədiyi ekstremal vəziyyətdir.

Finlandiya alyansa qoşulana qədər (əgər daxil olsa), Litvanın Rusiya və Belarusla 900 kilometrlik sərhədi alyansda ən uzun sərhəd olaraq qalır. Bununla belə, Litva - bütün Baltikyanı ölkələr kimi - hətta Almaniyanın bu ölkədə yerləşdiyi döyüş qrupunun iştirakı ilə belə, Moskva ilə hərbi qarşıdurmaya hazır deyil. Ölkə ordusu 20 minlik hərbiçilərdən ibarətdir və Hərbi Hava Qüvvələrinə nəqliyyat təyyarəsi və tək mühərrikli Cessna daxil olmaqla cəmi beş təyyarə daxildir.

Litvanın müdafiə nazirinin müavini Margiris Abukevičius "Bu çağırışın yeganə cavabı NATO kontingentini burada cəmləməkdir. Biz bilirik ki, Rusiya quru dəhlizlərinin bağlanması görə bütün addımlara atmağa hazırdır", deyib.

Mayın əvvəlində Vilnüsə səfəri zamanı Almaniya kansleri Olaf Şolz ev sahiblərini Berlinin Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsinə sadıqlığına inandırmağa çalışdı, lakin sonda bu, çaşqınlıqla nəticələndi. Scholz jurnalistlərə deyib ki, Almaniya Litvada etibarlı döyüş briqadası, yəni bir neçə min əsgər yerləşdirəcək. Daha sonra onun köməkçiləri tamamilə fərqli şərhlər verərək ölkənin yalnız 50

nəfər hərbiçidən ibarət bölməsinin Litva ərazisində qərargah quracağını, qoşunların böyük hissəsinin isə Almaniya qalacağını bildiriblər.

NATO Baltikyanı ölkələrə yardım edə biləcəkmi?

NATO ölkələri mühüm sammitə hazırlaşdığı bir vaxtda Baltikyanı ölkələr Rusiyanın təcavüzünə məruz qalır və alyans regionda daha böyük daimi və ya yarıdaimi qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edir. ABŞ-ın rəhbərlik etdiyi blok hələ yekun qərar qəbul etməyib, lakin rəsmilər artıq NATO-nun Baltikyanı ölkələrdə və Aİ-nin bütün şərq sərhədində öz qüvvə qruplarını əhəmiyyətli dərəcədə gücləndirməyə hazırlaşdığına işarə ediblər. Alyansın strategiyasında tarixi dəyişiklikdən və onun əməliyyat sabitliyinin mərkəzinin şərqə doğru dəyişməsindən danışmaq olar.

NATO regionda 1000 nəfərlik dörd döyüş qrupu yerləşdirib, lakin Baltikyanı ölkələrin siyasi liderləri və hərbi strateqləri bunun Rusiyanın təcavüzünün qarşısını almaq üçün kifayət etmədiyini deyirlər. 2006-2016-cı illərdə Estoniya prezidenti olmuş İlves "Bəli, özünümüdafiə qüvvələri deyilən qüvvələr var, lakin mahiyyət etibarlı ilə bütün bunları açıq-aşkar intihar da adlandırmaq olar" deyib.

Son zamanlar Rusiya hərbiçiləri Ukraynaya zərbələr endirmək üçün Vladimir Putinin artan təsiri altında olan Belarusdakı hava bazalarından və digər hərbi infrastrukturlardan istifadə edir. Ukraynadakı hərəkətlərlə eyni vaxtda Rusiya Baltikyanı ölkələrə hücum etmək üçün lazım olan qüvvələri səfərbər edə biləcək. NATO üçün bu fürsətdən istifadə edərək ən pisə hazırlaşmaq, o cümlədən Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirmək və onların silahlı qüvvələri ilə alyansın digər ölkələrinin qüvvələri arasında maksimum inteqrasiyanı təmin etmək vacibdir.

Baltikyanı ölkələrin müdafiəsi kontekstində digər əsas amil regionda ən böyük orduya malik Polşadır. Putinin Donbassda yaranmış rusiyapərəst əhval-ruhiyyədə olduğu kimi, sərhədin hər iki tərəfindəki azlıqların dili və hüquqları ilə bağlı Suwalki boşluğunda yaşayan polyaklar və litvalılar arasında tarixi mübahisələrdən, separatçı hərəkətlərdən istifadə edə biləcəyi ilə bağlı fərziyyələr də var.

Polşanın ali hərbi rəhbərliyinin nümayəndəsi general Raymund Andreyçakın sözlərinə görə, hazırda Polşa və Litva silahlı qüvvələri ikitərəfli münasibətlər tarixində ən sıx qarşılıqlı əlaqədədirlər. "Biz rusların Ukraynada nə etdiyini görürük və buna görə də onlara etibar etmirik" deyən bir vaxtlar Suwalki bölgəsində xidmət etmiş general, Rusiyanın işğalı halında Polşanın müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Beləliklə, Rusiya Kaliningrad vilayətinə gedən quru yolunu nəyin bahasına olursun-olsun əldən vermək niyyətində olmadığını bildirib. İndiki sakitlik də qarşıdakı təlatümdən xəbər verir. Əgər quru yolu qapansa, Rusiya bu eksklava qida və digər həyati əhəmiyyətli yüklərin çatdırılmasında böyük əngəllərlə qarşılaşa və hətta bu bölgənin itirilməsinə hazırlaşa bilər. Nəzərə alsaq ki, Rusiya itirməkdən çox qazanmaq üçün müharibələr aparır, Baltikyanı ölkədə - Litvada dəhlizin qapadılması səbəbindən yeni müharibə ocağının yaranmasının da şahidi ola bilər.

V.VƏLİYEV





Tarixin keşməkeşləri ömrümüzdə, taleyimizdə izlərdir ki, buraxıb. Ötən 30 ilin izləri isə nə silinə, nə itən, nə də ki yoxa çıxdır. Çünki bu xalqa Birinci və İkinci Vətən müharibələrini yaşadı, itkiləri-şəhidləri ilə, yarıma yaralı qayıdan övladlarımızla ürəklerimizə niskil çökdürüb. Lakin ötən zamanın 30 ilinin başlanğıcında qəm-qüسسə, torpaq işğalı, qaçqın, köçkün taleyi, ölkəmizin ermənilərlə həmsərhəd bölgələrinin hər birində narahat həyat var idisə, 30 ilin sonunda biz Zəfərimizi qazandıq. Torpaqlarımızı azad etdik, düşməni qarşımızda diz çökdürdük. 30 il əvvəlin qisasını 30 il sonra yetərinə aldık.

Ömrün 23 iyunları

Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimiz vardır ki, onların vətənpərvərliklə dolu həyat yolları hər kəs üçün nümunədir. Bu gün sizlərə-əziz oxucularım Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin igid oğlu, bu gün şəhidlik zirvəsindən məhəbbətinə doymadığı Vətəni və ailəsini seyr edən Mirəyyub Seyidovdan danışmaq istəyirəm. O Mirəyyubdan ki, bu gün onun həm şəhadətə yetdiyi gün, həm də ailə qurduğu gündür. Onun ömründən iki 23 iyun keçib, həm də silinməz izlər qoyaraq...

Mirəyyub 1966-cı ildə anadan olub. Camaldın kənd orta məktəbində səkkizinci sinfi bitirəndən sonra rayondakı texniki peşə məktəbində dülgərlik peşəsinə də yiyələnib. Əsgəri xidmətini Rusiyada başa vurub, doğma Vətəninə qayıtdıqdan sonra Culfadakı istehsalat kombinatında fəhlə kimi işə başlayıb. Böyük məsuliyyəti, işə can yandırması ilə müəssisə kollektivinin dərin hörmətini qazanıb. Daha sonra işə əmək fəaliyyətini Culfa Rayon Polis Şöbəsinə polis serjantı kimi davam etdirib. Sərhədlərimizin təhlükədə olduğu bir vaxtda Mirəyyub burada da fəallıq, canıyananlıq nümayiş etdirib. Gecə-gündüz ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib, hansı posta göndərilibse, canla-başla gedib, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Şərurda, Sədərəkə erməni hücumlarının qarşısının alınmasında iştirak edib. 1990-cı ildə xüsusi təyinatlı polis nəfəri kimi Sədərəkə gedən qızğın döyüşlərdə iştirak edib, böyük şücaətlər göstərüb. 1992-ci ilin 23 iyununda Sədərəkə uğrunda gedən döyüşlərdə şəhid olub.

Cəmi üç il birlikdə yaşadığı Süsən xanım onun yoxluğu haqqında böyük ürək yanğısı ilə danışır: - Mirəyyubun qəlbi Vətən sevgisi ilə dolu idi. O həm də çılğın təbiətli insan idi. Ermənilərin torpaqlarımıza göz dikməsinə çox böyük əsəb və gərginliklə qarşılayırdı. Bu barədə danışanda gözləri sanki qan çanağına dönürdü. İşində işə məsuliyyətli insan idi. Üç il birgə yaşadığımız dövrdə evdə uşaqlar körpə olduqları üçün tez-tez problemlər yaranırdı. Mən bu problemləri yaxın qohumlarla həll edirdim. Mirəyyub isə ona tapşırılan işi yerinə yetirməyincə evə qayıtmazdı. Elə buna görə də daim çalışdığı kollektivin rəhbərliyini tərəfindən əməyi qiymətləndirilirdi. İndi Culfa şəhərində bir küçə və Mirəyyubun təhsil aldığı Camaldın kənd tam orta məktəbi onun adını daşıyır.

Süsən xanıma eşitdiyim andan mənə çox mütəəssir edən, həm də söhbətimiz boyu onun yaralarının qaysağını qoparacağından ehtiyatlandığım sualımı birtəhər, çəkine-çəkine verdim: - Süsən xanım, evliliyinizin 3-cü ildönümü günü həyat yoldaşınızı itirmək

- Həmin gün özüm də geyinib kecinmişdim, uşaqların da təzə pal-paltarlarını geyindirmişdim. Səhərdən axşamədək mətbəxdə onun sevdiyi yeməklərdən hazırlayıb süfrə

açmışdım. Mirəyyubun yolunu gözləyirdim. Bilirdim ki, gec də olsa, gələcək, çünki həmin günə çox dəyər verirdi. O, hökmən gecəyari da olsa, gəlib həmin günü bizimlə birgə qeyd etməli idi. Saatlar ötür, o isə gəlmirdi ki, gəlmirdi. Axşam saat 9-10 oldu. Uşaqlar yuxuladılar. Onları yerlərinə qoydum. İçimə qəribə bir narahatlıq doldu...

Bilirdim ki, həmin günlər cəbhədə vəziyyət yaxşı deyildi. Ermənilər Naxçıvanla bütün sərhədboyu ərazilərdə münaqişələr yaradır, kəndlərimizə basqınlar edirdilər. Sən demə, mən onun yolunu gözlədiyim anlarda o, yaralanıb, ağrılar-acılar, qanlar içərisində həyatla mücadilə edirmiş. İnanın, mənə belə bir hiss yaranmışdı ki, sanki indicə onunla bağlı nə isə eşidəcəyəm.

Gecə saat 12-yə yaxınlaşıb, mən isə tələş içərisində evdə gəzişirdim. Birdən qapı döyüldü. Qohumlarımızdan iki nəfər Mirəyyubun yaralandığı xəbərini gətirmişdi. "Üreyimə gələn başıma gəldi", - deyib, əllərini dizlərimə çırpdım. Birazdan evliliyimizin 3-cü ildönümü "hədiyyəsini" qapımıza gətirdilər. Bu, Mirəyyubun susqun və soyuq cənəzəsi idi. Sevdiiyim insanın bir ömür gözələrimin önünə həkk olan və hər dəfə xatırladığımda mənə əzab verən görüntüsü idi. Bunun acısını isə təsəvvür etməyə söz - yetməz... Həmin gündən etibarən sevinc tariximiz olan 23 iyun həyatımızda öz yerini kədərə verdi. Artıq illərdir ki, o günü ailə qurduğumuz gün kimi deyil, həyat yoldaşının, övladlarının atasının şəhid olduğu gün kimi anıram.

Mirəyyub şəhid olan vaxt qızları Könül yaşayırıq, oğulları Mirqafar isə 10 aylıq imiş. Atalarının üzünü xatırlamayan, xasiyyətini, xarakterini bilməyən bu bacı-qardaşın analarından və yaxınlarından dinlədikləri söhbətlər əsasında qəlbələrində bir ata heykəli qurulub. Övladlarının dediklərindən: - Atamız hündürboy, enliküzək, gursaçlı olub. Dostları və iş yoldaşlarından onun həmişə çox vətənpərvər, cəsarətli, igid bir insan olduğunu eşitmişik.

Süsən xanım isə 1992-ci ilin 23 iyunundan iki körpəsini tək böyütmək məcburiyyətində qalıb. Hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını minnətdarlıqla qeyd edən bu ana göstərilən dəstəklə, bir də yaxınlarının köməkliyi ilə övladlarını boya-başa çatdırdığını deyir. Süsən xanım uşaqlarına gözəl tərbiyə verib. Onların hər ikisi təhsil alıb. Könül musiqi müəllimidir. Ailə qurub, iki övladı var. Mirqafar isə ali təhsilli iqtisadçıdır. 2018-ci ildə qələbə sevincini yaşadığımız Günnüt kəndinin azad olunmasında Mirqafarın da əməyi olub. O, deyir: - 30 il əvvəl ermənilərin Azərbaycana uzanan əllərindən Naxçıvan da olmanın əziyyətini çəkdi. Muxtar respublika blokada alındı. Sədərəkə qızğın döyüşlər gətirdi. Şəhidlərimiz, yaralananlarımız oldu. Atamızın Vətən torpağı uğrunda şəhid olması bizim bir ömürlük qürur anımızdır. Bu gün atamızın şəhid olmasından düz 30 il ötür. Və

bu gün Qarabağda 30 il əvvəl itirdiyimiz torpaqlarımız artıq azad edilib. Atam kimi minlərlə şəhidin, əsgərin, qazinin hesabına.

O zaman Azərbaycanın rəhbərliyində Ali Baş Komandanımız, dövlətimizin başçısı cənab İlham Əliyev kimi rəhbər olsaydı, torpaqlarımızdan heç də 30 il aralı qalmazdı. Lakin həmin vaxt vəziyyət tamamilə ayrı cür idi. Özbaşınalıq, satqınlıq baş alıb gedirdi. SSRİ-yə satılmışdılar bu rəhbərlər. Xalq qırğına gedir, onlarsa susur, heç bir köməklik göstərmirdilər. Qazancları nə oldu? Budur, torpaqlarımız geri alındı. Lakin onlar tarixə qara bir ləkə saldılar, yüz illər də bundan sonra təmizlənməyəcək, hər zaman görünəcək bir ləkə.

Bir şəhid övladı kimi cənab Prezidentimizə can sağlığı arzulayıram, onunla qürur duyuram. O zaman Milli Ordumuzun təməli Naxçıvanda ümummilli liderimiz tərəfindən qoyuldu. Cənab İlham Əliyevin sayəsində isə sonrakı illərdə ordumuz təkmilləşdirildi. Bunun da sayəsində qələbəmizi qazandıq. Qarşıdan Azərbaycan Silahlı Qüvvələri Günü gəlir. Mən bütün hərbiçilərimizi təbrik edirəm. Demək istəyirəm ki, onların hər biri ilə qürur duyuram.

Süsən xanım Culfa Rayon Rabitə İdarəsində uzun illər çalışıb. Əməksevər bu qadın gözəl ana, həm də qayğıkeş qayınanadır. Gəlini də övladları kimi onun qürurundan ağızdolusu danışır. İndi o, oğlu, gəlini, bir də böyüyü həyat yoldaşı Mirəyyubun adını daşıyan iki oğlan nəvəsi ilə dövlətimiz tərəfindən Culfa şəhərində onlara verilmiş mənzildə Vətən torpaqları uğrunda canından keçmiş bir şəhidimizin çıraqını yandırır. Bu çıraqdan Culfa şəhərinə süzülən işıq isə hər kəsin qürur hissi duyduğu şəhid Mirəyyub Seyidovun ocağının ünvanını bəlli edir. O ünvan ki daim yad ediləcək, qürur mənbəyimiz olacaq.

Ailənin hər bir üzvünün söhbəti cümlələrlə qulaqlarımda çınlayır. Onların hər birinin 30 il öncəki itkilərini böyük yanğı hissi ilə yada salmalarını, eyni zamanda onunla fəxr etdiklərini xəyalımda canlandırırıram. Süsən xanımla söhbətim zamanı ona da söylədiyim fikirləri yenidən xatırlayıram: Yüzlərlə şəhidimiz var ki, toysuz-büatsız, övladsız dünyalarını dəyişiblər, nakam, qıscıq bir həyat yaşayıblar - İlhamla Fərizə kimi. Onlardan fərqli olaraq bu gün Mirəyyubun ocağının işığını yandıranlar - Mirqafarla Könül və dörd gül nəvən sənə təsəllilərin deyilmi?... Bəs 2020-ci ilin 44 günlük payızı necə, 30 il əvvəlki yaraların mülhəmi olmadımı? Böyük Zəfərimiz qürur yerimiz, bizi dünyaya yenidən tanıdan böyük hadisə, tarixi ədalətin bərpası oldu.

Süsən xanımın son cümlələri: İnanın ki, 30 il yanan üreyimə tək o 44 gündə su çiləndi. Zəfər mənim Mirəyyubumu qaytardı evimə sanki. Qisasları alındı bütün şəhidlərimizin. Bizsə illərdi ki, bunu gözləyirdik...

Mətanət MƏMMƏDOVA



Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq

Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"nda qeyd edilib.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2023-2024-cü illərdə Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması üçün ərazinin seçilməsi və layihənin hazırlanması, layihənin razılaşdırılması, Pavilyonun tikintisini təmin etməlidir.

"Ermənistan Brüssel razılaşmalarından yayınır"



"Ermənistan Brüssel razılaşmalarından yayınır. Avqustun əvvəlində də yenidən Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan Azərbaycan liderləri arasında növbəti görüş gözlənilir". Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, gözlənilən görüşdə əldə olunan razılaşmaların necə yerinə yetirildiyinə baxılacaq. Amma gördüyü kimi, Ermənistan tərəfi konkret olaraq təxribatlara əl atır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesindən yayınmağa çalışır. Mütəmadi atəşkəsi pozması bunu deməyə əsas verir ki, Ermənistan danışıqları manipulyasiya edir və sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf deyil. Bu, həmçinin Avropa İttifaqının Cənubi Qafqazda geostrateji maraqlarına ziddir, tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Rusiya da Ermənistanın təxribatçı davranışlarında maraqlıdır və Ermənistanın bu cür davam etməsinə də dəstək verir. Hesab edirəm ki, əgər Ermənistan bu siyasətini davam etdirərsə Avropa İttifaqının Ermənistanı nəzərdə tutduğu 2 milyard avro vəsaiti ayırmaqdan imtina edə bilər. Azərbaycanla sülh müqaviləsinə sabotaj etdiyinə görə Ermənistanın müəyyən dərəcədə Avropa İttifaqı ilə siyasi əlaqələrində soyuqluq yaranacaq. Əgər Ermənistan təxribatlarını davam etdirərək, Azərbaycan adekvat addımlar atacaq və qarşı tərəfi sülhə məcbur etmək üçün hərbi təzyiqlərdən istifadə edəcək".

Gülyana

Dünya qlobal ərzaq problemi ilə qarşı-qarşıyadır. Bir çox məhsulların qiyməti bahalayıb. Qiymət artımı cəmiyyətin həyatına öz mənfi təsirini göstərir. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ötən məhsullarının ucuzlaşması ilə bağlı qərar qəbul edib. Bəs görəsən şəhər sakinləri üçün ucuzlaşması ilə bağlı hansı fikirlərdir. SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Afaq Sadıqova:
"Hazırda bir çox məhsulların qiyməti bahalaşılıb. İnsanlar evlərinə düz əmməli bazarlıq edə bilmir.



Mövsüm meyvələri də çox bahadır. Ət məhsullarının qiymətinin ucuzlaşması yaxşı olardı. Ət əsas məhsullardandır. Ətin hazırkı qiyməti təbii ki, bahadır”.

Şəhər sakini Gülşən Şirinova:
"Əlbəttə, ət məhsullarının qiyməti-



nin ucuzlaşması hamıya xeyirdir. Yaxşı qərardır. Əgər bu qərarı yerinə yetirəcəklərsə, bir çox insan bu qərardan faydalanan. İndi hər şey od bahasıdır. Ailə saxlamaq



Ət məhsullarının ucuzlaşmasına

CƏMİYYƏTİN BAXIŞI

asan iş deyil. Xarici məhsullar da od qiymətindədir, öz məhsullarımız da. Əvvəl 20 manata 2 çanta bazarlıq etmək olurdusa, indi 20 manata 1 çanta belə dolmur”.

**Şəhər sakini Bəxtiyar Abdul-
layev:** "Bəzi ailələr var ki, evlərin-
də hər gün ət yeyirlər, bəziləri isə
çox az hallarda ət yeyirlər. Ətin qiyməti
sadə camaat üçün təbii ki, bə-
hadir. Neinki ətin həttə bəzi məh-
sulların da qiymətinin ucuzlaşması



yaxşı olardı”.

Şəhər sakini Esmira Nəzərli:

"Əslində, hər gün ət yemək ziyan-
dır. Amma ətin tərkibində olan zü-



lallar, yağlar insan orqanizmi üçün xeyirlidir. Ət məhsullarının ucuzlaşması xəbəri olduqca yaxşı xəbərdir. Bu zaman insanlar rahat şəkildə ət ala bilərlər. Düşünürəm ki, ətdən əlavə digər məhsulların da qiymətini ucuzlaşdırsalar, daha yaxşı olar”.

Şəhər sakini Rəhilə Xəlilova:
"Ət məhsullarının qiymətinin ucuzlaşması yaxşı olar. Amma keyfiyyətsiz ətin yox. Əgər keyfiyyətsiz ətlərin qiyməti ucuzlaşcaqsa, bu, heç nəyə yaramayacaq. Bundan əlavə yağların da qiyməti çox ba-



hadir və bir çox marketlərdə geni dəyişdirilmiş yağları satışa çıxarırlar. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə ciddi yanaşmalıdır. Gələcəyimizi bu geni dəyişdirilmiş məhsullarla zəhərləmək düzgün deyil”.

Şəhər sakini Tahir Rəcəbov:
"Təkcə ətlə bütün problemlər həll



olunmur. Düzdür, ətin qiymətinin ucuzlaşması yaxşıdır. Çünki elə ailələr var ki, aylarla ətdən istifadə edə bilmirlər. Niyə? Çünki qiyməti bahadır. Amma digər məhsulların da ucuzlaşması üçün qərar qəbul edilsə, yaxşı olardı. Bu saat heç kəsin dolanışıqı yaxşı deyil. Xərclərin sayı-hesabı yoxdur. Digər məhsulların da qiymətinin ucuzlaşması daha yaxşı olardı”.

Abutel İlhamqızı

“Azərbaycan dünyada hörmət olunan ölkələrdən biridir”



“**A**zərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi son illərdə böyük beynəlxalq platformaların, tədbirlərin, konfransların, böyük idman yarışlarının təşkil olunduğu çox böyük bir mərkəzdir. Ölkəmiz artıq beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəlidir. Bu cür tədbirlər Avropa ilə Asiya arasında etimadın yaradılmasına böyük dəstək verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu tədbir iki ildən bir Bakıda keçirilir: "Demək Bakıda keçirilən bu forum BMT Baş Assambleyasının qətnaməsi ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi dünyada tanınır: "IX Qlobal Bakı Forumu dünənən diqqət mərkəzində olan böyük tədbir oldu. "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən tədbirdə 50-dən çox ölkədə 400-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, səhiyyə və sənaye, əməkdar, gənc liderlər iştirak edib. Bu forum beynəlxalq aləmdə göstərilən böyük diqqətdən xəbər verir.

Forumda dünyada mövcud

olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərin çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər dövlətlərin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi beyin mərkəzlərinin rəhbərlərinin iştirakı bu tədbirin beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığına bariz nümunəsidir. IX Qlobal Bakı Forumu bir çox xüsusiyyətinə görə, digər beynəlxalq forumlardan fərqlənir. Digər forumlardan fərqli olaraq IX Qlobal Bakı Forumu universal xarakter daşıyır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Prezident İlham Əliyev artıq dünya siyasətlərinin diqqətində olan bir liderdir: "Bu, Azərbaycanın dünya ölkələri sırasındakı önəmli yerdə olduğuna işarədir. Bu gün Prezident İlham Əliyev Qoşulma Hərəkatına uğurla sədrlik edir. Sözün əsl mənasında Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan təkcə bizim bölgədə yox, həmçinin dünyada hörmət olunan ölkələrdən biridir. IX Qlobal Bakı Forumu öz çəkisinə, nüfuzuna görə dünyada yeni çağırışlara cavab verən və onların müzakirə olunduğu böyük beynəlxalq platforma kimi dünyanın diqqət mərkəzində olacaq".

Arzu Qurbanlı

Ərzaq bahalaşması nə vaxta qədər davam edəcək?

İQTİSADÇI-EKSPERT AÇIQLADI



"Bu gün bütün dünya ölkələrində ərzaq qiymətlərinin artımının şahidi olmaqdayıq. Beləki dünya iqtisadiyyatında baş verən son hadisələr, digər tərəfdən Rusiya-Ukrayna münaqişəsi birmənalı olaraq ərzaq qiymətlərinin artımına öz təsirini göstərir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aslan Özimzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qiymət artımını aradan keçirərək doğru istiqamətlərdə araşdırmaq lazımdır: "Azərbaycanda mövcud olan inflyasiya monetar inflyasiya deyil, bu idxal inflyasıdır. Bu inflyasiyanın qarşısını almaq üçün təbii ki, yerli istehsalı stimullaşdırmaq lazımdır. Yerli istehsalın stimullaşdırılması kontekstində kommersiya bankları sahibkarlara müxtəlif istiqamətlər üzrə müxtəlif rentabellik dərəcələrinə uyğun olaraq aşağı faizlə kreditlər verməlidir. Bu kreditlər verildiyi zaman təbii ki, sektorlar üzrə rentabellik dərəcəsi də nəzərə alınmalıdır. Əgər bir sektorun rentabellik dərəcəsi 3 faizdirsə bu sektora 5 faizlə yox, 1 faizlə kredit verilməlidir. Əgər digər bir sektorun rentabellik dərəcəsi 11 faizdirsə artıq burada 8-9 faizlə kreditlər verilə bilər. Təbii ki, bundan əlavə kommersiya banklarının faiz dərəcəsinin aşağı düşməsi üçün birmənalı olaraq investisiya bankları formalaşmalıdır. Bu bankların əsas kapitalının 50 faizi Mərkəzi Bank tərəfindən təmin olunmalıdır ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salıb iqtisadiyyatı, xüsusən də daxili istehsalı stimullaşdırmaq istədiyi zaman faiz dərəcəsinin aşağı salınması metodikası işə yarasın. Təbii ki, əgər investisiya banklarının faiz dərəcəsi aşağı düşərsə digər kommersiya bankları da rəqəbat şəraitində öz faiz dərəcələrini aşağı salacaqlar. Bu tədbirlər yerli istehsalı stimullaşdıran tədbirlərdir ki, yerli istehsalın stimullaşdırılması idxalın müəyyən mənada azaldılması ilə nəticələnir və idxalın azaldılması idxal inflyasiyasına qarşı aparılı bilən ən vaxsı metodikalardan biridir".

Abutel İlhamızı

Xalq öz qəhrəman oğullarını heç vaxt unutmur!

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 26 iyun - Silahlı Qüvvələri Günü münasibətilə "Rəşadətli Azərbaycan ordusu" mövzusunda tədbir keçirib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hədiyev, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nəhid Rəhimov, şəhid ailələri, qazilər, veteranlar və partiya fəalları iştirak ediblər.



Masallıda Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirib

rilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı: "Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm

Qələbəyə görə bu il Silahlı Qüvvələr Günü daha yüksək əhval-ruhiyyə ilə qeyd edirik".

Seyfəddin Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. S.Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbiçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışdı.

Tədbirdə Vətən müharibəsi iştirakçısı Cəmaləddin Məmmədov, partiya fəalları Rəfiq Abbasov, Şəbnəm Fərzullayeva və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi,



runda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı: "Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm

qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.



Ağdaşda Ulu Öndər Heydər Əliyevin Prezident səlahiyyətlərini icra etməyə başlamasının ildönümü münasibətilə tədbir keçirilib



Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 24 iyun tarixində Prezident səlahiyyətlərini icra etməyə başlamasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tədbir keçirib. Ak-siya iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının banisi, ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək 1993-cü ilin iyun ayında ölkədə baş vermiş hadisələrdən, həmin dövrdə hakimiyyətdə olmuş AXC-Müsavat

cütlüyünün sərişməzliyi üzündən xalqın və ölkənin parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasından söz açdı. Həmin dövrdə yaranmış problemləri yalnız dahi şəxsiyyət Heydər Əliyev həll edə, xalqı və ölkəni böhrandan çıxara bilərdi. Azərbaycan xalqının təkdi tələbi ilə Bakıya gələn Ulu Öndər 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi və 9 gün sonra isə ölkə Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Bu əlamətdar hadisədən sonra ölkədə həyat öz axarına qayıtdı, Ulu Öndərin düzgün siyasəti nəticəsində daxili sabitlik təmin olundu, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün ciddi tədbirlər görüldü. Müasir müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlinə dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu dayanır. Ulu Öndərin siyasi kursunu zamanın tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək tərəqqisi naminə yorulmadan çalışır, xalqımızın firavanlıq, təhlükəsizlik şəraitində yaşayışını təmin edir. Tədbirdə öz fikirlərini bölüşən partiya fəalları bundan sonra da Cənab Prezident İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında müştəşkil qaydada birləşəcəklərini bildirdilər.

YAP Cəlilabad rayon təşkilatının əməkdaşları şəhid Fərid Hüseynovun məzarını ziyarət ediblər

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 23 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Bəcirəvan kəndində şəhid Hüseynov Fərid Fətəli oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmişlər. Ziyarətçilər torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.




Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

COVID-19 pandemiyası - gözə görünməz düşmən ilə ciddi şəkildə apardığımız mübarizə öz nəticəsini vermiş oldu. Artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma sayı kəskin azalıb. Azərbaycanda da gündəlik yoluxma rəqəmləri bir və iki rəqəmi arasında dəyişir. Əlbəttə ki, bu arxayınlıq yaratmır və epidemioloji vəziyyət nəzarətdə saxlanılır. İki ildən artıq bir zamanda rəqəmlərin dəyişən olması, yoluxma sayının azalması və artması bizə bəllidir.

Odur ki, hər bir vətəndaş məsuliyyətli olmalı, bugünkü vəziyyət arxayınlıq yaratmamalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edərkən dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd edib. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirib.

Koronavirusun dünyada geniş vüsət aldığı bir zamanda Azərbaycanda tətbiq edilmiş karantin rejimi qaydalarına lazımı səviyyədə əməl olundu. Belə ki, maskadan lazımı, tələb olunan şəkildə istifadə olundu, sosial məsafə gözlənilirdi, qapanmalar tətbiq edildi, ictimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət olundu və s. qabaqçılıq tədbirlər Azərbaycanın bu sahədə nümunəvi ölkə olduğunu təsdiqlədi. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pandemiyasının geniş şəkildə insanları arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqçılıq tədbirlər Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısını almış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqçılıq addımlar reallaşdı. Pandemiya ilə mübarizə üçün zəruri inf-



rastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu.

AZƏRBAYCAN DÜNYADA PANDEMİYA QURBANLARININ SAYINA GÖRƏ SONUNCU YERLƏRDƏN BİRİNDƏ QƏRARLAŞIR

Pandemiyanın sonu bitmir: meymunçıçəyi 45 ölkədə yayılıb

Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində

İyunun 20-nə olan statistik rəqəmlərə nəzər salsaq görürük ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 793 min 15 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 165 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 134 nəfərdir. Ümumilikdə, 6 milyon 940 min 145 test icra olunub.

Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanada ver- di y i

dövlətin hesabına müalicə olundu. Dünya standartlarına cavab verən "Yeni klinika" da istifadəyə verildi. Ölkəmizin 40-dan artıq xəstəxanasında, eləcə də modul tipli xəstəxanalarda COVID-19-a yoluxmuş xəstələr müalicə aldılar.

OMİKRON ŞTAMMINİN FƏRQLİ VARIANTLARI ÜZƏ ÇIXIR

Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasia prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasia Strategiyası çərçivəsində aparılır. Vaksinasia zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndlərdən istifadə olunub. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Odur ki, vətəndaşların vaksinasiası zəruridir.

Bu gün yoluxma sayının az olmasına baxmayaraq, ÜST COVID-19-un yeni variant və ştamllarını yaxından izləyir. Hazırda omikron ştamminin də fərqli variantları üzə çıxır. Bu gün isə meymunçıçəyi xəstəliyi dünya ölkələrinin bir çoxunda baş qaldırıb. Avropa ölkələrində artıq ilkin diaqnozlar aşkarlanıb. Xəstəliyin bir neçə müxtəlif tipi var. Azərbaycana meymunçıçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda ölkədə önəmli bir təhlükə yoxdur. Xəstəlik ABŞ, Böyük Britaniya və İspaniya da daxil olmaqla 45 ölkəyə yayılıb. Lakin, tədqiqatçıların fikrincə, bu xəstəliyin Afrika qitəsi ilə təkidlə əlaqələndirilməsi qitə əhalisinə münasibətdə ayrı-seçkilik xarakteri daşıyır.

Odur ki, pandemiyanın tamamilə bitmədiyini bilməliyik. Əllərin yuyulması, tənəffüs gigiyenası kimi öyrəndiyimiz bütün qoruyucu tədbirləri davam etdirməyimiz lazımdır. B u n d a n



yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Həyata keçirilən qabaqçılıq tədbirlər nəticəsində Azərbaycan dünyada pandemiya qurbanlarının sayına görə sonuncu yerlərdən birində qərarlaşır.

tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də əbəsdəyil. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan global təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında

əlavə, yaşı əllidən yuxarı olan peyvənd vurdurmayan vətəndaşların vaksinasiyadan keçməsi önəmlidir.

COVID-19 əleyhinə "buster" dozası tövsiyə olunur. Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir. Bu günkü real vəziyyəti nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verib.

Zümrüd BAYRAMOVA

Son vaxtlar Ermənistandakı siyasi böhranla yanaşı, həm də kriminogen vəziyyət də sürətlə artmağa başlayıb. Maraqlısı isə budur ki, kriminal qarşılıqların arxından hakimiyyətə dairələr çıxmağa başlayıblar. Bir vaxtlar Robert Koçaryanla Serj Sarqsyanın iqtidarları dövründə baş verən kriminal razborkalar artıq Nikol Paşinyan hakimiyyətində də baş verməkdədir. Halbuki, Nikol Paşinyanın növbədənəkar seçkilər ərəfəsində və ondan da əvvəl verdiyi vədləri sırasında məhz kriminalın aradan qaldırılması kimi məsələ də dayanırdı.

Beləliklə, iyunun 19-da Ermənistanı silkələyən bir hadisə növbəti dəfə ölkədəki kriminogen durumun heç də yaxşı olmadığını sübut etdi və ən maraqlısı budur ki, bu dəfə də hadisənin arxasından Paşinyan komandasının üzvü çıxdı. Göstərilən tarixdə Aparan şəhərində baş vermiş silahlı toqquşma isə həm də siyasi kontekstdə olub. Atışmanın nəticəsi isə belədir: iki ölü, beş yaralı!

Erməni KİV-lərinin yazdıqlarına görə, Nikol Paşinyanın tərəfdarları Kalaşnikov tipli avtomat oldu silahla ilə baş nazir Nikol paşinyanı təhqir edən bir qrup gəncə tərəf atəş açıblar. Məlum olub ki, atəş açanların içində hakim "Vətəndaş sazişi" partiyasının parlamentdəki deputatı Matevos Asatryanın qardaşı, həmçinin Araqatsot vilayətinin qubernatoru Edqar Parvanyanın əmisi oğlu olublar.

Eyni zamanda, gülləboranda həlak olanların da adları məlum olub. Onlardan biri Ermənistan respublikasının Milli Təhlükəsizlik Xidmətinin sərhədçisi Amik Mikaelyan, digəri isə Aparan şəhərinin merinin qohumudur. Məlum olub ki, razborkada heç də sırası kəndililər iştirak etməyiblər.

Artıq ölkə ictimaiyyəti də baş verən hadisə ilə bağlı təlaşlar keçirməyə başlayıblar. Həmçinin bildirilir ki, artıq polisin özü belə siyasi bəyanatlar səsləndirir və hakimiyyəti müdafiə edir. İnsan haqları müdafiəçisi Ruben Melikyan isə bildirib ki, polisin hakimiyyətlə əlbir olması artıq

Ermənistanda kriminogen vəziyyət artır

İyunun 19-da Ermənistanı silkələyən bir hadisə növbəti dəfə ölkədəki kriminogen durumun heç də yaxşı olmadığını sübut etdi və ən maraqlısı budur ki, bu dəfə də hadisənin arxasından Paşinyan komandasının üzvü çıxdı



bu kimi hadisələrin artacağından xəbər verir. Görünən isə həm də budur ki, məxmeri inqilabın mexanizmləri artıq paslanmağa başlayıb. Hətta bu gün Ermənistan-da təlaş keçirən xalq da bildirir ki, Nikol Paşinyan 2028-ci ildə hakimiyyətə yiyələnməkdədir ki, heç bir məsələ silahla həll edilməyəcək, amma baş verən hadisə tamamilə əksini göstərir. Hakimiyyətə qarşı çıxanlar artıq silahla qarşı-qarşıya qalmalı olurlar.

Yeri gəlmişkən, 2020-ci ilin 13 noyabr tarixində baş vermiş küçə iğtişaşları zamanı MTX-də sorğulanan 27 yaşlı Qarnik

“Azərbaycanımızın 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə, torpaqlarımızın əhəmiyyətli hissəsini erməni faşistlərindən azad etməsi, təcavüzkar Rusiyanın şantaj yolu ilə ölkəmizə yeritdiyi "sülhməramlıların" müvəqqəti yerləşdiyi ərazilərimizi də tezliklə azad etmək əzmi ermənilərə, belə görünür ki, onlardan da daha çox türk düşmənlərinə rahatlıq vermir". Bunu "Səs" qəzetinə açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, özlərini "dünya ağası" hesab edən, dünyanın hər yerini özlərinin mənafe zonası elan edən ABŞ başda olmaqla bəzi Qərb dövlətləri Azərbaycanımızın möhtəşəm qələbəsi nəticəsində regionumuzda yaranan yeni reallıqları qəbul etmək istəmirlər: "Ermənidən daha çox erməni olan, ənənəvi türk düşmənciliyi mövqeyindən çıxış edən bu dövlətlər sərgilədikləri antiAzərbaycan və antiTürkiyə mövqeləri ilə, əslində, ermənilərdən daha

çox öz mənafeələrini düşünürlər, hər vaxtlar Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd edirlər. Bunu birbaşa reallaşdırmaq imkanından məhrum olduqlarını bildiklərindən dolayı yollarla, məsələn, ölü doğulan, Azərbaycanın dəfn etdiyi bəd-

masına imkan verməyəcək: "Ancaq Azərbaycanda olarkən "Dağlıq Qarabağ", "Minsk Qrupu", "konflikt" ifadələrini işlətməyə cəsarət etməyən, susan bu ABŞ yetkilisinin Ermənistanı çatan kimi "dili

açılıb" və bəyan edib ki, Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir, Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik. Rusiya ilə Ukraynada ölüm-dirim mübarizəsinə giri-

şən ABŞ öz rəsmisinin dili ilə bəyan edir ki, ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır. Belə çıxır ki, ABŞ bədnam Minsk Qrupuna dirçəldilməsi üçün Azərbaycana təzyiq edəcək, "907-ci" bədnam "düzəliş" kimi ikinci bir qətnamə qəbul edəcək, ölkəmizə qarşı sanksiyalar tətbiq edəcək? Buyurun, cənablar əlinizdən gələni edin. Ancaq unutmayın, Azərbaycan keçən əsrin Azərbaycanı deyil! Azərbaycan öz suveren hüquqlarından vaz keçmək fikrində deyil! Azərbaycan heç kimin daxili işlərinə qarışmır və heç kimə imkan verməyəcək ki, onun daxili işlərinə qarışsın! Azərbaycanın yeganə istəyi beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmək, regionumuzda sülhə, barışa nail olmaqdır. Müasir Azərbaycan öz mənafeyini qorumaq, istəklərinə nail olmaq gücündədir! Bu reallıqları hər kəsin qəbul etməsi lazımdır!".

Gülyana

“Ermənidən daha çox erməni olanlar var”

n a m Minsk Qrupunu qəbirdən çıxarıb dirçəltmək yolu ilə həyata keçirmək istəyirlər. ABŞ dövlət katibinin Avropa və Avra-siya məsələləri üzrə köməkçisi Kerri Donfrid İrəvanda söylədikləri fikirlərə başqa cür qiymət vermək mümkün deyildir".

T.Qənioğlu onu da bildirdi ki, ABŞ rəsmiləri bilməmiş deyillər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Qarabağ problemi həll edilib, belə problem mövcud deyil, ermənilərə heç bir status verilməyəcək, Minsk Qrupu mövcud deyil, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradıl-



Rus politoloq: “Rusiya üçün Azərbaycan etibarlı tərəfdaşdır”

Rus politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana göz-lənən səfəri barədə fikirlərini “Moskva-Baku” portalına müsahibəsində açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.



- İqor Yuryevich, Rusiyanın xarici işlər nazirinin Bakıya işgüzar səfəri başlanır. Bu, Moskva ilə Bakı arasında cari ilin fevralından bəri bu səviyyədə ilk birbaşa təmasdır ki, dəyişən geosiyasi vəziyyət və məlum hadisələr fonunda ictimai çıxışlar və mövqelərin ictimai uzlaşdırılması nəzərdə tutulur. Sizcə bu səfər qarşısı hansı vəzifələr qoyur?

- Təbii ki, bu, bir sıra səbəblərə görə son dərəcə vacib səfərdir. Bunun çox böyük taktiki, siyasi mənası var. Birincisi, bu, iki dövlətin liderlərinin fevralın sonunda imzaladıqları son dərəcə mühüm ikitərəfli sənədin- Məttəfiqlik Fəaliyyəti haqqında Bəyannamənin icrasının necə gedi-yinin yoxlanılmasının mümkünlüyü baxımından vacibdir. Kim son vaxtlar vaxtaşırı müşahidə etdiyimiz münasibətlərimizə mənfi təsir göstərmək üçün çirkin cəhdlər edirsə, bu cəhdlər uğursuzluqla nəticələnir, mən açıq şəkildə deyə bilərəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə uğurla və müsbət inkişaf edir. Biz bir-birimizin həm hərkətlərini, həm də milli mövqelərini aydın başa düşürük. Ona görə də çox vacibdir ki, Azərbaycan prezidenti ilə Rusiya xarici işlər nazirinin Bakıda görüşü zamanı bu məntiqi təsdiqləyən müsbət tezislər səslənsin. Münasibətlərin dərinləşdirilməsi kursu bir daha təsdiqlənəcək. Dünyanın dəyişdiyi bir vaxtda bu, çox vacibdir.

Azərbaycan diplomatik səviyyədə çox ehtiyatlı mövqe tutur. Bakı bütün sahələrdə strateji tərəfdaş və mütəfiq kimi üzünə düşən öhdəlikləri yerinə yetirir. Biz Azərbaycan tərəfdən Rusiyada qeyri-dostluq kimi başa düşüləcək heç bir addım görmürük. Bəzi nüanslar var ki, onlar medianın işi ilə qarşılıqlı əlaqədədir. Amma bu, dövlətin mövqeyi deyil və resursları bloklaşdırmaq üçün ikitərəfli addımlar dövlətlərarası münasibətlərin xarakterinə heç bir təsir göstərməməlidir və etməyəcək, o cümlədən yüksək vəzifəli şəxslər arasında qarşılıqlı əlaqəyə. Burada biz yaxşı işləyirik və elə də qalacağıq.

Eyni zamanda biz hələ də Rusiyada sistemli şəkildə Rusiya-Azərbaycan yaxınlaşmasının və Rusiya-Azərbaycan maraqlarının əleyhinə işləyən qüvvələrin olduğunu görürük. Təəssüf ki, Amma bu, qətiyyətlə əsas deyil, müəyyən strukturların və ya açıq qərəzli şəxslərin fəaliyyətidir. Ümumiyyətlə, onların fəaliyyəti Azərbaycanla münasibətlərimizə ciddi təsir göstərmir. Rusiya siyasi üçün aydındır ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu ən vacibidir. Bu gün Azərbaycanın həm Rusiya üçün, həm də bütövlükdə beynəlxalq aləmdə əhəmiyyəti artır. Rusiya ilə Qərbdə münasibət fonunda Xəzər regionunun nəqliyyat və enerji qovşağına çevrilməsi üçün Bakı ilə münasibətlərin dostluq xar-

akteri Moskva üçün daha da vacib olur. Moskva Azərbaycanın strateji əhəmiyyətini bilir, onu özünün səmərəli və etibarlı tərəfdaşı kimi görür.

Həm Bakı, həm də Moskva yaxşı bilirlər ki, bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Ermənistan-Azərbaycan münasibəti ilə bağlı üçtərəfli bəyanatı haqda gizli mübarizə gedir. Rusiya-Azərbaycan münasibətlərinin əleyhdarları çox vaxt tamamilə yanlış paradigmalardan yanaşır və kursu dəyişməyə çalışırlar. Bütün bunlar göz qabağındadır.

Təbii ki, XİN rəhbərinin səfərinin eyni dərəcədə vacib komponenti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması yolunda nizamlanma baxımından Rusiya və Azərbaycanın mövqelərinin uzlaşdırılması olacaq. Biz bu gün Ermənistan baş verən kifayət qədər dramatik hadisələri görürük. Siyasi qeyri-sabitlik, radikalın Nikol Paşinyana qarşı çıxışları. Bununla yanaşı, praktiki aspektdə İrəvan Rusiya və Azərbaycan liderləri ilə imzalanmış üçtərəfli bəyanatı yerinə yetirmək üzrə öhdəliklərini tam pozmayıb.

Bəli, biz görürük ki, Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar davam edir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyası üçün komissiyalar yaradıb. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsi ərazisində öz dağıdıcı fəaliyyətini davam etdirən erməni hərbiçiləri, separatçıları tərəfindən vaxtaşırı silahlı təxribatlar baş verir.

Erməni diplomatiyası, gördüyümüz kimi, bu gün dalana dirənib. O, həm xarici, həm də daxili siyasi vəziyyətdən çox asılıdır. Və bu baxımdan ümid etmək istərdim ki, Rusiya və Azərbaycan tamamilə vahid mövqedən çıxış edərək erməni tərəfdaşlarına bir daha nümayiş etdirəcəklər ki, bu cür çirkin taktikanın bir addım irəliləyib, sonra iki addım geri çəkmək vaxtı artıq keçdi və daha heç kim gözləməyər.

cək. Rusiya üçün Cənubi Qafqazda sülh və sabitlik xüsusilə Rusiya Federasiyası ilə kollektiv Qərb arasında global geosiyasi qarşıdurma kontekstində çox vacibdir. Və təbii ki, Cənubi Qafqaz və Xəzər regionu Rusiya üçün burada baş verən proseslərin siyasi sabitliyi və nəqliyyat, enerji, logistika dəhlizləri baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, bizim Qərblə indiki ticarət, iqtisadi, nəqliyyat problemlərini nəzərə alsaq.

Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma prosesinin alternativləri yoxdur. Rusiya bunda son dərəcə maraqlıdır, o cümlədən nəqliyyat kommunikasiyalarının blokunun açılması, nəqliyyat dəhlizlərinin bütün formatlarının işə salınması dəfələrlə müzakirə edilmiş və müzakirə olunmaqda davam edir. Bu məsələdə bizə əsl siçrayış lazımdır.

Düzdür, Ermənistan ATƏT-in Minsk Qrupu ilə bağlı danışıqlarda bir sıra xarici, Qərb oyunçularının-Fransanın, ABŞ-ın maraqlarını regiona sürükləməyə çalışır ki, onların Transqafqazda mövcudluğu Rusiyanın xoşuna gəlmir. Aydındır ki, Paşinyan üçün onları Ermənistan-Azərbaycan nizamlanması probleminə cəlb etməsi vacib olardı. Rusiya Qlobal Bakı Forumunu və Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarını yaxından izləyib, hansı ki, o, digər məsələlərlə yanaşı Minsk qrupuna “Əlvida!” dedi. “Sağ ol və əlvida!” yox, sadəcə “Əlvida!”, Çünki təşəkkür etməyə bir şey yoxdur. Buna görə də, bu mənasız və bəzən zərərli formatdan ayrılmaq və irəliləmək lazımdır. Və burada Rusiya və Azərbaycan birmənalı şəkildə “yox” deməli və rəsmi İrəvanın bu cür siyasətinə son qoymalıdır.

- Görünür, Məttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə indi digər məsələlərlə yanaşı, yeni geosiyasi və geoiktisadi vəziyyətlə əlaqədar yaranan çağırışlara cavab vermək “relsləri”nə keçməlidir? Axı sanksiyaların tətbiqi, nəqliyyat-logistika baxımından Rusiyanın qarşısını kəsilməsinin Azərbaycan üçün də nəticələri var.

- Əlbəttə. Dünya təkcə Avro-Atlantika ilə məhdudlaşmır. Rusiya Şərqlə meyl edir. Amma bu dönüş sadəcə bəyannamə olmalı, konkret siyasi və iqtisadi qərarlarda təcəssüm olunmalıdır. Ona görə də Zəngəzur nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi bizim üçün çox vacibdir. Rusiya da Azərbaycan və Ermənistan arasında sülh sazişinin erkən imzalanmasında əsas maraqlı tərəflərdən biridir. Çünki



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

imzalanma regionda sülhü, sabitliyi, inkişafı və qarşılıqlı əməkdaşlığı təmin edəcək.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Rusiya biznesinin daha fəal iştirakını alqışlayırdım. Burada geniş imkanlar sahəsi var. Xüsusən də bu gün məlum səbəblərdən Qərbə sərmayə yatırma bilmədiyimiz şəraitdə hansı bazarlara sərmayə qoymaq, hara yönəlmək məsələsidir. Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı isə ölkələrimiz və biznesimiz arasında siyasi və iqtisadi əlaqələrə fayda verəcək düzgün qərar olardı. Bu, bərpa olunan enerji mənbələri, “yaşıl enerji” ilə bağlı layihələr də ola bilər. Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “Ağıllı şəhər” konsepsiyası ilə bağlı Rusiyada yaxşı təcrübələr var. Aydındır ki, rusiyalı investorlar üçün də Azərbaycan şirkətlərinin karbohidrogen hasilatı və nəqli sahəsində qiymətli kağızları maraqlıdır.

Qərb məhsullarının əvəzlənməsi nöqtəyi-nəzərindən Azərbaycan mallarının Rusiyaya tədarükünün xeyli artırılması məsələsini müzakirə etmək olardı. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiyada böyük tələbatdır və əla keyfiyyəti ilə tanınır. Ancaq Rusiya ərzaq şəbəkələrinin rəflərində görünməli olan malların kateqoriyalarını genişləndirməliyik.

Digər turizm klasteridir. Azərbaycan Rusiyaya dost ölkədir, əhali rus dilini mükəmməl bilir. Yay tətili üçün hər bir şərait var.

Rusiya və Azərbaycan “beyin mərkəzləri” arasında mütəmadi olaraq ekspert dialoqunun olmasını da çox vacib hesab edirik. Rusiyadakı erməni lobbisinin söyləri ilə Azərbaycanın cəmiyyət tərəfindən dərk edilməsi ilə bağlı realıq təhrif edilir. Biz tez-tez Rusiya ilə Azərbaycan arasında toqquşmaya yönəlmiş

müxtəlif çirkin oyunların şahidi oluruq. Bunu düzəltmək lazımdır. Və müntəzəm ekspert dialoqu buna kömək edəcəkdir. Eyni zamanda, ekspert diplomatiyası siyasətçilərə Ermənistan-Azərbaycan nizamlanmasının müəkkəb məsələlərini həll etməyə kömək edə bilər.


- Şərqlə dönüşlə bağlı... Belə görünür ki, Rusiyanın bu istiqamətdə siyasətində çox aydın zəncir izləmək olar. Bu yaxınlarda Rusiya baş nazirinin müavini Overçuk Türkiyədə Ərdoğanla ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib, bu gün Sergey Lavrov İrana səfər edir, burada Avrasiya və Qafqaz regionlarının məsələləri müzakirə olunacaq. Bu il Peterburq Beynəlxalq İqtisadi Forumunda əcnəbi natiqlər əsasən Çin, Hindistan, Türkiyə, Pakistan və Misir nümayəndələri idi.

- Biz yeni geosiyasi və ticarət-iqtisadi konfigurasiyalar qurmalıyıq. Türkiyə bizim üçün əsas ölkələrdən birinə çevrilir. Bu, yeganə NATO ölkəsidir ki, anti-Rusiya sanksiyalarından imtina edib, mütəmadi olaraq Rusiyaya qarşı heç bir məhdudiyyət tətbiq etməyəcəyini bəyan edir və bunda maraqlı deyil. Türkiyə və Xəzəryanı ölkələr bu gün Rusiya üçün əsas tərəfdaş dövlətlərə çevrilir. Qərblə 30 ildir işləyib hazırlanmış qarşılıqlı iqtisadi əlaqələr mövcuddur. Və bu, bir-iki ilə dəyişməyəcək. Buna görə də Rusiya üçün Şərqlə dönməni tez və effektiv şəkildə həyata keçirmək çox vacibdir. Hindistan, Çin var. Azərbaycan kimi yaxın və tamamilə başa düşülən qonşularımız var ki, onlarla qarşılıqlı əlaqə tellərini daha da zəhmətlə və diqqətlə saxlamalıyıq. Baxın, Azərbaycan da rus dilinə necə yanaşırlar, Azərbaycan Rus Pravoslav Kilsəsinə necə yanaşırlar.

Görürsünüz, necə maraqlı oldu, bir çox insanlar qardaş xristian xalqları haqqında mantralar söyləməyi sevir, amma sonda nə olacaq? Mantralar mantralardır, amma praktikada biz türk dövlətlərinə getdikcə yaxınlaşırıq. Bizim üçün Rusiya-Türkiyə mütəfiqliyini yenidən qurmaq, yenidən düşünmək strateji əhəmiyyətli konsepsiya səviyyəsindədir. Biz bir-birimizi gücləndirməliyik və bütün səviyyələrdə qarşılıqlı əlaqənin yeni konfigurasiyalarını ax-tarmalıyıq.

Tərcümə - Elçin Bayramlı






“Neftçi”

İsraili futbolçunu transfer etdi

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, A.Caberi son klubu “Aşdod” olub. İsraili oyunçunun yerli klubla müqaviləsi bu yay başa çatıb və o, komandadan ayrılıb.



Okan Buruk “Qalatasaray”ın baş məşqçisi oldu

İstanbul “Qalatasaray” futbol klubu yeni baş məşqçisi Okan Burukla müqavilə imzalayıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalandığı bildirilib. O, 2022/23 mövsümü üçün 17 milyon türk lirası, növbəti mövsüm klubda qalacağı halda isə 20 milyon lirə maaş alacaq.

Qeyd edək ki, Okan Buruk son olaraq “Başakşehir”də çalışıb.

“Maraş” adlanan dondurma soyuq temperaturda qaldığına görə burada heç bir sıxıntı yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, sadəcə həmin dondurmanın saxlanma şəraiti düzgün olmalıdır: “Bəzən səyyar satışlarda üstün açıq, gün şüaları altında qalan dondurmalar rast gəlirik. Bu dondurmalar əriyir və yenidən dondurularaq satışa çıxarılır. Bu zaman həmin dondurmalarda bağırsaq çöplərinin sayı həddindən artıq çox olur. Bu da təbii ki, qida zəhərlənməsinə səbəb olur. Səyyar satışlarda satıcıların diqqət edəcəyi məqam odur ki, gün şüalarından uzaq bir məkanda satış etməli, gün şüalarından mühafizə olunan soyuducularda saxlanılmalı, dondurmaları saxlanılan dolablarda heç bir yad məhsul olmamalıdır. “Maraş” dondurmaları soyuducuda saxlanılarsa da, günəş şüalarından uzaqda olmalıdır.

Dondurmaları təqdim etmək üçün istifadə olunan qaşıqlar tez-tez yuyulmalı və təmiz saxlanılmalıdır. Çünki həmin qaşıqlar soyuducunun içində qalmır, kənarda saxlanılır. Bu da mikrobioloji çirklənməyə səbəb ola bilər”.

Arzu Qurbanlı

Xəbərdarlıq:

Bu dondurmaları yeyərkən ehtiyatlı olun



Cökə ağacı, xüsusən çiçəkləri 1001 dərmanın hesab olunur. Cökə çiçəklərini aptekdən, müalicəvi bitkilər satılan yerlərdən əldə edə bilərsiniz. Qlobal.net saytı tərkibi faydalı maddələrlə, xüsusən təbii salisilllə zəngin cökə çiçəyinin sağlamlığına faydalarını təqdim edir:

- Şişkinlik, ödem, qaşınmanı aradan qaldırır
- Orqanizmdə iltihabi ocaqları söndürür
- Tərqovucu, qızdırmasalıcı təsir edir
- Öskürəkdə yumşaldıcı, belğəmgetiricidir
- Həzmi yaxşılaşdırır
- Sinir, əsəb sistemini sakitləşdirir
- Qanda şəkəri salır
- Sidik yolları və kisəsi iltihabi və bakterial xəstəliyi müalicə edir
- Arıqladır, maddələr mübadiləsini aktivləşdirir
- Ağrıkəsici, spazmolitik təsir edir. Müxtəlif baş ağrıların, əzələ-oynaq ağrıların sakitləşdirir.
- Bu bitkini “qadın çiçəyi” də adlandı- rırlar, çünki bu çiçəklərdə fitohormonlar vardır ki, qadın hormonları ilə eynidir. Ona görə menstrual tsikl pozuntuları, hormonal disbalans, klimaks problemlərində cökə çiçəyi dəmləməsi icmləlidir.

1001 dərmanın dərmanı olan 1 manatlıq



MÖCÜZƏLİ ÇAY

- Kosmetoloji məqsədlə dəri gözəlləşdirici, cavanlaşdırıcı təsir göstərir.
- Cökə çiçəyi qanın axını yaxşılaşdırır, ürək, damar, ağciyərləri aktivləşdirir
- Ağızda stomatit, parodontoz, iltihab zamanı qarqara üçün istifadə olunur.

ELAN

Azərbaycan Basketbol Federasiyasının VOEN-i itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhrüz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

“ƏLİNCƏ” AZƏRBAYCAN XEYRİYYƏ CƏMİYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 3220